



畫家章

美術出版社

# 勸報行

美術出版社

48.392  
660

# 新疆行

黄胄

Huang Zhou

新疆人民出版社

XINJIANG HÉLK NƏXRIYATI

FVPA/08 (4925)

责任编辑：艾 里

Məsul muhərriri: Eli

载 歌 行

NAHXA BILƏN YÜRÜX

黄 胄 Huang Zhou

(汉、维文)

\*

新疆人民出版社编辑出版


北京新华印刷厂制版印刷

新疆新华书店发行

1982年3月第一版 第一次印刷

印数：1—4,000

统一书号：M 8098 · 457 定 价：10.40元



1979年作者在新疆吐鲁番

Aptor 1979-yili Turpanda.

# 生活创作技巧

黄胄

谈到中国画的笔墨、技法，对用线、用笔、用墨、用色等，我有这样的体会：生活是创作的源泉。不认真深入生活是决不会有出息的。当然，有生活不等于会画画。但要画画必须有生活。要在中西结合的基础上，通过长期的生活实践与创作实践逐渐形成自己的风格。如果为笔墨而笔墨，为技巧而技巧是不行的。必须从生活出发，为表现生活，表现自己对待生活的真实感受而去锻炼笔墨。这样去努力实践，即使暂时技巧差一些，还是会有成绩的。正如作家曲波同志曾说：他写《林海雪原》时，开始也不怎么顺利，写上十个字就有一两个白字……。但他有丰富的生活，也不是没有一点技巧，他有时看一些小说，参考别人的长处，提高自己的写作能力。结果还是把他书写出来了，别人就没有写出这样的作品。曾有搞语法修词的教授，指责他的话里或是造句，或主语、宾语，文法不太标准。但他是概括了群众的语言，来自生活，比较生动感人，作品是成功的。画画也是这样。过去美术学院的学生，毕业后好的尖子差不多都留在城里或留校当助教。较差一些的，就到边疆，下基层锻炼、工作。这样，这些学生接触生活就较多，在三大革命实践中得到改造，从而有了真实的生活感受，又有了表现生活的愿望，便能搞出象样的作品来。这些作品，技巧上也许不那么成熟，或者有这样或那样的缺点，可是它本身还是一幅创作，还是反映了生活的真实。留校当教师的，有些人过了一段时间慢慢地脱离了三大革命斗争生活，在技巧上可能会提高一些，但容易追求形式上的东西。甚至过去搞创作非常有才能的同志就是因为长期脱离生活，慢慢的也搞不出作品来。

有了表现生活的强烈愿望，才能进行创作。风格也只能在这样的创作实践中，不断地摸索探求而逐渐

形成。我画《洪荒风雪》，是一九五三年到西藏去路过塔里木的时候。当时那里荒无人烟，跑二十天也见不到人。在那里更深深地感到祖国的辽阔广大，地下宝藏非常丰富，有待开采。偶然在一个风雪迷漫之夜，碰见勘探队的骆驼队，心里特别兴奋，特别想用画笔去表现这些人与骆驼。当时虽然把他们画下来了，但我不会画骆驼，因为从没画过。就一次一次地画。有时画骆驼的脸就跟老太太的脸一个样，有时又象猴子。但是，这个很有意义的内容，是来自生活，自己又有了较深的感受，有着要表现这种感受的强烈愿望。所以还是想尽办法，又找了一些参考资料，反复画了七八次，终于把它画出来了，尽管画的不理想。比如那雪我就没画过，画在画里，好象拌上一堆石灰一样。但是那环境，那气氛还是多少表现出来了。内容决定形式。你如果故意追求张三、李四的画法，倒不一定能画得出来。只有用自己的艺术语言，这“语言”即使非常笨拙，究竟还是自己的“语言”。用自己的“语言”把自己受了感动的事情“讲”出来，这样的作品才有生命力。

没有一点生活根据，仅看了一些照片，就忙着搞什么创作，这样效果肯定不好，甚至会闹笑话出问题。曾有个青年画的非常好，画新疆维吾尔族，有老头，有姑娘。但画了一幅维吾尔人养猪，显然违背民族的宗教信仰和生活习惯。因为没有生活，技巧再好也是空的，象说谎话一样。

我们要说老实话。如一件事情使自己很感动，但一时又找不到适当简练的“语言”表达，那就用笨的罗嗦的“语言”还是要把这种感受“讲”出来。关键问题还是生活。当然还有对待生活的感情是否对头，有个感情问题，立场问题。

我画《日夜想念毛主席》的老贫农库尔班吐鲁木，

翻身以后，他非常感谢党，感谢毛主席。一心想把自己翻身的果实送给毛主席。他说他过去迷信了一辈子胡达，但老天爷什么也没有给他，却受了半辈子的苦。现在他可以在毛主席分给他的土地上自由地唱歌、跳舞。他决心去北京亲自向伟大领袖毛主席表心意。一家人为他准备了干粮，水葫芦，带着丰收的果实，骑着毛驴向东方走去。他说北京是毛主席住的地方，是太阳升起的地方，朝着东方走，一定可以见到毛主席。以后，这位可敬爱的老人终于见到了伟大领袖毛主席……。这个故事太动人了，它代表了千千万万翻身农民的心愿。这幅画我是在毛主席逝世时画成的。今后如果有机会再去新疆，我还想继续完成这幅作品。

“搜尽奇峰打草稿”，这是石涛的名言，是值得我们借鉴的。在进行创作时是应该认真地打草稿，起草图，认真地搜集你画中所需要的人物、环境、道具，决不能马虎。我有这样的教训：我是从六〇年起才接触南方的景物，过去根本没到过。所以看了特别新鲜，很想画。但究竟用什么方法，什么是典型，当时就没了下这个功夫。有张织网的速写，我原来想画成画，但当时只用铅笔简单地记录一下，没用毛笔认真去画。对人物动态，环境以及网的表现方法等，都没有认真去推敲。回来后靠记忆去表现，就觉得不好办了。因此一直没有画好，这是个教训。这张画如果当时在那里根据织网现场，安排好主题，选好人物，选好环境，立即用毛笔左一张，右一张地画起来，用不达目的不罢休的精神，解决网的问题和手势的问题。这样就是离开了这个环境后再画，心中也有数，就不会因对网等等不熟悉而无从下手。

用铅笔不等于毛笔。用铅笔画的东西用在毛笔上完全是两回事。本身是画水墨画的，画速写就应尽量用水墨来画。我画木炭笔也是用画水墨的方法去画，虽然这样，还是有距离的。

这样的教训还有很多。比如画速写，在下面经常画上三、五百张，但常感到用起来不具体，问题很多。如过去到新疆画了不少速写，回来应用的时候，总觉得用又没大用，作为单幅画又不够充分，要画成水墨

画也不成，很空，丢了又感到可惜。象这样食之无味，弃之可惜的稿子不少，甚至感到负担，也感到后悔当时不认真。当然，不是说完全没用。但确实不如认真地画好几张，并通过这几张去解决一些生活问题、形象问题作用大。画几张站得住的比画上一百张这样一般化的速写还强。所以，我们下去还是要严肃认真地对待生活，要认真的画好几张画。通过在生活中摸索，把稿子打好。假如这种工作做得细致，特别是选好题材以后，把题材所需要的人物、环境、道具完全掌握，搞清楚，並很认真的把它画出来，这对创作会有较大的帮助。

《春兰》这幅插图，就是对着生活里的真人，受对象的感染而画的。追求的每一笔都是明确的，所以下笔比较肯定、准确。这笔画错了吗？再画另一笔，还是为了追求对这个形象的感受。就是画错十笔也不要紧，最后你还是会肯定那比较准确的一笔，或那一条线。她的衣服似乎比较乱，这乱不是为乱而乱，其目的还是在于衬托形体，突出形象。这些来自生活里的探索，是真实的，不是弄虚作假，正是在追求生活里自己感受到的东西。离开生活去追求形式，往往不耐看，容易空。

有些自己常画的熟悉题材，在画之前，大体要有个想法：对主题、人物等如何安排，如何用笔用墨，尽管考虑得十分周到，但是到下笔以后，往往还会有变化，这就需要根据变化而灵活处理。如果在艺术表现上，老是重复自己习惯的表现手法，容易一般化，千篇一律。

我认为自己的画还不是太固定，也还不很成熟，一直在探索，寻求新的表现方法。当然，画了多年，是应该有较为成熟的东西的。但技法是无止境的，艺术语言给固定了，就那么几句“话”，艺术形象就容易僵化。

我开始学国画，对传统的东西，一边画，一边学。曾经有一段觉得传统没什么可学。其实我们中国几千年文化艺术的宝贵遗产，非常值得学。不是一学就会，而且还有个如何继承的问题。过去瞧不起的那些画家，现在就很崇拜。比如对虚谷，过去就不大喜欢，后来

就喜欢到入迷的程度。我开始时没有临摹，这也有没有临摹的好处。我一开始就在生活里“闹”。先是观察茶馆里的茶客、难民。解放后到部队又画连环画，画战士生活。一边画一边学。有时候觉得自己画的不错，但过一段时间又感到非常幼稚，连看都不愿意看了。以后又学传统的东西。由于没有什么束缚，才敢于放开手来画。在部队中还有工作任务，对不熟悉的事情要去熟悉，不会表现的东西要去摸索，这对我很帮助，促使我不断努力学习。

作为一个人物画家，除了熟悉人外，也要熟悉动物、山水、花草、树木。主题需要花、树、动物，都得设法表现。比如远山含笑，你就得去将远山的感情画出来。

关于我画毛驴的目的和怎样引起画毛驴的兴趣的，本来不值一谈，但编辑同志要我谈，我就简单的说一说：我是在西北长大的，见到毛驴较多。本想通过画驴，作为练笔墨的基本功。掌握一点，突破全面。过去有很多画家是这样作的，有成功的经验。“一门精”就可以把水平提上去，所谓熟能生巧。画中国画，画熟了就不用稿子，不起稿子也能够画出来。什么地方怎么摆，怎么画，画出来的笔墨和想象中的可能会有不一样。画以前，那里用浓墨，那里用淡墨，那里用线，那里用没骨，画什么形态，总要有个明确的想法。这样到具体落墨以后还会有变化，这笔想淡的却画浓了：原来想画三匹驴子的，但构图不理想又得画四匹。虽然画以前想用没骨，但说不定还得勾一勾；或者画肥了，或者渗出来，或者形体欠准确。这就要有思想准备，才不至于临时无所措手足，而能随机应变。通过画驴，可以对画人物有启发。

对笔墨的运用有个熟习的过程。要通过反复实践才能比较的有一点把握。笔墨齐下“而能形神兼备乃见好处”，要大胆果断。用笔泼辣也好，遒劲也好；墨分五彩也好，都不要离开内容，离开表现内容的形象。能够概括地将生动的形象，不浪费笔墨的表现出来。又如画人，先用墨上去，上面是淡墨，下面是浓墨，如果淡墨和浓墨一笔带墨下去，能把这个形体表

现出来，就不勾了。如表现不出来，还得勾一勾。形象是为内容决定的。

通过一点作为练习，作为试验。象打仗组织尖兵班一样，搞攻关。攻这个笔墨关，突破一点，使其它跟上来。突破，就是不断地将生活里看到的，尽量画出来。就说那驴子吧，自己认为是好象熟悉了，但实际上到生活里再仔细观察，还会发现不少的东西。如毛驴在劳动中的动态、基本结构等，还没有充分地准确地反映出来。所以必须通过不断地画、不断地观察，才能有所提高。在提高的过程中不断总结，及时地发现自己的不足，并设法克服它。

宋朝的梁楷是个了不起的画家，他画大写意。他画的雪地、树、马都能根据自己的观察，然后从生活中提炼到画面上来。宋画重写生，很多作品都极富生活气息。到清朝就不成了，主要是脱离生活。“四王”整个都讲临摹，临摹得再好，也是古人的东西。石涛就不主张临摹。他主张“搜尽奇峰打草稿”，主张“不食他人残羹”，“不食剩饭”。石涛画他自己的感情、思想。用自己的笔墨，当然也吸收传统的东西。看了名山大川，发挥自己的思想感情，才出了石涛这样有特点的画家。

我们画每一张画必须有自己明确的观点、目的和表现方法，这样画出来就不一样。否则，东抄一点，西抄一点，拼凑出来，就和说谎话一样，更谈不上什么风格。风格、面貌、笔墨都是在长期的生活实践和创作实践中形成的。离开生活，那就不存在风格。为追求风格而风格，只会陷入形式主义的泥坑。我们学习传统要古为今用，同时不排除学习外国的好东西，洋为中用。但所有这些，必须学以致用，必须推陈出新。通过长期的深入生活，扎实地到生活里面去改造，去锻炼，增强表现生活的能力，努力创作出更多、更好、更有风格的优秀作品来。

我自己学习不够，画还很幼稚，谈不上什么经验，而教训倒不少，请同志们指正。

一九七八年十月于北京友谊医院

# TURMUX IJADIYƏT

## MAHARƏT

Huang Zhou

Zhongguoqə usluptiki rəsimdə kələm tartix wə maharət toqrisida gəp bolqanda, sizik, kələm, siya, boyak ixlitix jəhətliridə, mening qüxənqəm mundak: Turmux—ijadiyətning bulıqi. Turmuxka qin kengli bilən qongkur qəkmisə hərgiz rəwnak tapalmaydu. Dərwəkə, turmuxning bolqanlıqining əzi rəsim sizqandək bolmaydu. Lekin, rəsim sizix üqün turmux boluxi kerək. Zhongguoqə wə əzərpəqə usullarnı biriktürək asasida, uzak muddətlik turmux əmiliyiti bilən ijadiyət əmiliyitidin etüx nətijisidə, pəydin-pəy əzinin uslubini xəkil-ləndüridə. Kələm tartix-kələm tartix üqün, maharət-maharət üqünla bolup kalsala bolmaydu. Turmuxni qikix nuktisi kilip, turmuxni ipadiləx üqün, əzinin turmuxka bolqan qin təsiratını ipadiləx üqün, kələmni qenikturux lazımdır. Əxundak tirixip əmiliyəttin ətküzgəndə, mahariti waktinqə təwənrək bolsimu, yənilə nətijə hasıl kildi. Yazaqası Qüpo eytkinidək: U «Kelin orman, karlık dala»ni yazqanda, dəsləptə anqə onguxluk bolmap-tu, onqə səzni yaza-yazmayla, uningdin bir ikki səz kamloxmaydikən……Lekin uningda turmux matiriyalliri mol, maharət yok digüqilikmu əməs, umu bəzidə romanlarnı okuydikən, baxkilarning artukqılıklıridin paydilinidikən-də, əzinin ye-zikqılıkkabiliyitini östürnidikən. Nətijidə, kitapni yezip qikkan, hıqqim undak əsər yezip bakmıqan. Giramatikaritorika bilən xuqullinidiqan professor, uni, kilqan gəpliring yaki tüzgən jümliliring, yaki jümləngdiki iğə, toluklıqular giramatika kaidilirigə uyqun əməs, dəp eyiplaydikən. Əmma ammining tilini turmuxtın elip yiçinqaklıqaqka, əsiri bir kədər janlıq, təsirlilik, muwəppəkiyətlik bolup qikkan. Rəsim sizixmu xundak. Ətkəndə, rəssamlik xüeyüəni okuxni tūgətkən okuquqılardın əlaqilirinə həmmisini digidək xəhərdə kaldurup koyatti yaki məktəptə elip kelip, zhujiao kılatti. Naqarraklirini qegra rayonlarqa, təwən katlamqa qenikix, ixləx üqün iwətiwitətti. Xundak kilip, bundak okuquqilar turmuxka kəprək yolukup, 3 qong inkilap əmiliyitidə eżgirip, turmuxtın həkiki

təsirat alqan, turmuxni ipadiləx istəklirimə tuqulqan, yaramlik əsərlərlərni ixləp qikaliqan. Bu əsərlərning maharət jəhəttə anqə pixmiqan yərliri, yaki undak-mundak kəmqlilikliri bolsimu, lekin uning əzi bir parqə ijadiyət bolqaaqka, turmuxning qinliqini eks ettürüp bərgən. Məktəptə okutkuqılıkka elip kalqanlardın bəziliri birər məzgildin keyin barabara 3 qong inkilawi kürəx hayatidin ayrılip kalqan, maharət jəhəttə üstünrək bolsimu, lekin ongaya xəkliy nərsilərgə berilip kətkən. Hətta ilgiri ijadiyəttə intayin kawul bolqan yoldaxlar uzakkıqə turmuxtın ayrılip kalqını üqün, barabara əsər yaritalmaydiqan bolup kalqan.

Turmuxni ipadiləydiqan küqlük istigi bolqan-dila ijadiyətkə kirixsə bolidu. Uslupmu əxundak ijadiyət əmiliyiti jəryanıda dawamlik izdinix arkilik pəydin-pəy xəkillini. Mən «Bayawandiki judunda» digən rəsimni 1953-yili Xizangqa ketiwetip Tarimdin etkən qaqda sizqan; uqaqda u yər adəm ayak basmıqan qel-bayawan idi, yigirmə kün'giqə birmu adəm yolukmıqan idi, Xu yerdə, wətinimizning zimini nahayiti kəngri, yər astı baylıqı intayin mol bolup, eqixni kütüp turqanlıqını qongkur his kilqan idim. Kar boran kaplap kətkən bir keqisi, kedirəqəqların karwini yolukup kelip, bək hoxal bolup kəttim. Əxu adəmlərni wə təgilərni rəsim bilən ipadiligidikələp kətti. Xu qaqda ularnı sizixniqə sizip aldım, lekin təgini sizalmayıttım, qunki ilgiri sizip bakmıqan. Bir birləp sizixka kirixtim. Gayida təgining yüzini momayning yüzidək, gayida maymuning yüzidək sizip koyattım Əmma, bundak əhmiyətlik məzmun turmuxtın qikkan, əzəmmü qongkurrak təsirat hasil kilqan, məndə əxu təsi-ratni ipadiləxning küqlük istigimu tuqulqan idi. Xunga, ilaj kilip, bəzi paydilinix matiriyallırını tətip, 7-8 ketim kayta-kayta sizip yürüp, sizqinim kəngüldikidək bolmisimu, ahir uni sizip qiktim. Məsilən, karnı mən sizip bakmıqan, sizqinim bir dəwə hakka ohxap kaptu. Lekin, əxu muhitni, əxu qaqdiki kəypiyatni hər halda ipadiləptimən. Məzmun xəkilni bəlgiləydi. Sən ətəy Əmət-Səmətlərning sizix usulığa intiliidiqan bolsang, sizalixing natayın ikən. Əzəngning bədii tiling boluxi kerək ikən, bu "til" nahayiti kopal bolsimu, bəribir əzəngning "tili"-də. Əzəngning "tili" bilən, əzəng təsirlən'gən ixni "səzləp" bərsəng, undak əsər hayatı küqkə igə bolidikən.

Hiqkandak turmux asasi bolmay turup, bəzi rəsimlərni kərüpla, kandaktu birər ijadiyət bilən xuqullinixka aldirisang, qokum yahxi nətijə qikmaydu, hətta külkilik ixlər yüz beridu. Bir yigit rəsimni nahayiti yahxi sizatti, Xinjiang Uyqur-liridin kerilarning, kizlarning rəsimlirini siziptu. Lekin təngqız bekiwatkan bir Uyqurni siziptu, bu əlwəttə xu millətning diniy etikadiqa wə turmux aditigə hilap kelidu-də, qünki u, turmuxni bilmigən, mahariti hərkanqə yahxi bolsimu, undakta sizqını huddi yalqan gəptək bikar bolup qikidu.

Biz rast gəp kiliximiz kerək. Birər ixtin bək təsirlən'gən bolsang, əmma ipadiləx üçün muwapik kelidiqan addi tilni dəmallikka tapalmay kalsang, kopal əzmə "til" bilən bolsimu əxu təsiratingni "səzləp" bər. Məsilining tüğünü yənilə turmux. Turmux toqrisidiki hissiyatning toqra bolox-bolmaslıqida. Dərwəkə, qüxənqə məsilisimu bar, məydan məsilisimu bar.

«Keqə-kündüz Mao zhuxini seqinqan» kəmbəqəl dihan Kurban Tulumbowayni sizdim, u kədini kətərgəndin keyin, partiyidin, Mao zhuxidin intayın minnətdar bolidu; kəd ketirix mewisini Mao zhuxiqə tutux hiyalidila yüridu. U: mən etmüxtə emrüm boyi hurapilərqə hudaqa ixinip-tikənmən, lekin manga huda hiqnimə bərmidi, emrümning tengi japada etti dəydu. U əmdi Mao zhuxi uningqə təksim kili bərgən yerdə ərkin nahxa eytidu, usul oynaydu. U Beyjingqə berip, uluq dahimiz Maozhuxiqə əz kəlbini bildürüxkə kət'i bəl baqlaydu, əyidikilər uningqə yol ozuqı, su kapiqi təyyarlap beridu, mol hosul mewisini elip, exəkkə minip xərkə karap mangidu. U: Beyjing—Mao zhuxi turidiqan jay, kün qikidiqan jay, xərkə karap mangsam, Mao zhuxini qokum kərimən, dəydu. Keyin, bu hərmətlik boway uluq dahimiz Mao zhuxini kəridu…… Bu wəkəlik kixini bək hayajanlanluratti, milyonlıqan kəd kətərgən dihanlarning arzusiqa wəkillik kilitti. Bu rəsimni mən Maozhuxiwapat bolqanda sizdim, buningdin keyin Xinjiangqə yənə berix pursiti kiliq kalsa, bu əsərni dawamlik ixlep pütküzimən.

"Kupiyə tüzdüm yiqip barqə yuqun qokkini"—bu Shi Taoning məxhur ibarisi, ərnək kiliqimzə ərziyu. Ijadıyətkə kirixkəndə, ihlas bilən kopiyə tartix, layihə tüzük, siziwatkan rəsimingga kerəklik bolqan xəhsilər, muhit, koral-jahazlarnı

bihəstəlik kilmay, qin kəngül bilən toplax lazımlı. Mən bundak təjribə-sawak hasil kildim: Mən 60-yillardın baxlap jənubi Zhongguoning mənzirisini kərdüm, ətkəndə zadila berip bakmıqan. Kərüpla kizikip sizqum kelip kaldi. Kandak usulni kollinix, kaysi tipni? Bu həktə ijtihat kiliq bakmıqan idim. Tor tokuxka beqixliqan bir parqə tezsizma bar idi, baldur rəsimgə aylandurmakçı idim, lekin kələm bilən addila sizip koyqan, maobi bilən kəngül koyup sizmiqan idim. Xəslərning haliti, muhit wə torni ipadiləx usuli üstidə əstayıdıl izdənmigən idim. Kaytip kəlgəndin keyin, esimdə kalqını boyiqəipadiləx təs kəldi. Xunga, zadila yahxi sizalmidim, bu manga sawak boldi. Əxu rəsimni əz waktida tor tokuwatkan jayning əzidə, temini obdan orunlaxturup, xəslərni tallap, muhitni ilqap, maobi bilən dərhal u yandın bu yandın sizixka kirixip məksətkə yətmiqiqə tohtimaslık rohi bilən ixligən bolsam, tor wə kolning hərkəti toqrisidiki məsililərni həl kilqan bolattım. Xundak bolqanda, əxu muhittin ayrılgandan keyinmu sizza, kəngüldə san balqaqka, tor wə baxka nərsilər bilən tonux bolmiqanlıq səwiqidin, nədin kol selixni bilməy kalidiqan əhwal yüz bərməydi.

Kələm maobining ornini basalmayıdu. Kələmdə siziliqan nərsə bilən maobida siziliqan nərsinə ikkisi pütünləy ikki ix. Əzəm rəsimni su boyak bilən sizimən, tez sizminimə mümkün kədər su boyak bilən sizimən, kəmür kələm ixlətkəndim, su boyak usuli bilən sizimən, xundaktimu yənilə pərki bilinip turidu.

Mundak təjribə-sawaklar kəp. Məsilən, towən'gə qüvkəndə tezsizmidin 3-4 yüz parqə siziwetimən, lekin ixlitəy digəndə birmunqə məsilə tuquldu. Ətkəndə Xinjiangqə barqanda, bir munqə tezsizmilarnı sizdim, kaytip keliq ixlitəy digəndə, anqə kerigi yoktək kili, yəkkə rəsim kilay disəm kamlik kili, su boyak rəsim kilay disəmmü bolmayıdu. Taxliwetəy disəm kəzüm kiymayıdu. Yəy disə bəttam tetiydiqan, taxliwetixkə kixinin iqı aqriydiqan mundak kopyilər az əməs, hətta kixigə yük bolup kalidiqən, əz waktida ihlas kilməqinimoja puxayman kildim. Dərwəkə, pütünləy kerəksiz boldi digənlik əməs. Rastini eytkanda, ihlas bilən bir kanqə parqinila sizqanqə, əxu rəsimlər arkilik bəzi turmux obraz

məsililirini həl kiliwalqanqa yətməydikən. Bir kanqə yüz parqə keliplixip kalqan tezsizmini sizqandin kərə, bir kanqə parqə yaramlik rəsim sizqan yahxi ikən. Xunga, təwən'gə qüxkəndə, turmuxka əstayidil jiddi muamilə kilip, bir kanqə parqə obdan rəsimni ihlas bilən siziwalqinimiz tütük. Turmuxta izdinix arkilik kopyini obdan tartiwelix kerək. Bu hizmət puhta ixlənsə, bolupmu wəkəlikni talliwalqandin keyin, wəkəlik üqün zərür bolqan xəhs, muhit koral-jahazni toluk igəlləp, enikliwalsa, andin uni əstayidillik bilən sizip qiksa, buning ijadiyətkə heli yardımı tegidu.

«Bahar huxbuy güli» digən kisturma rəsimni turmuxtiki qin adəmgə karap turup, obektning bərgən təsiri bilən sizip qikkan. Intilgən hər bir kələm enik idi. Xunga kələm müəyyən wə toqra mangdi. Bu kələm hata bolup kalsıq? Baxkidin kələm tartix, əxu obrazning bərgən təsirigə intilix üqün kayta kələm tartix kerək. Sizilqan kələm on ketim hata kətsimu, məyli ahir berip, toqrirak qikkan kələmni yaki birər siziknimu yey-yənləxtürisən. U kizning kiyimi tüzəxtürülmigən idi, kəstən xundak purlax bolmastın, bəlki tən tüzülüxigə səplənmə, kilip, obrazni gəwdiləndürük məksət kiliqan idi. Turmuxtın kəlgən bu izdinixlər sahta bolmastın, həkiki bolidu, turmuxta əzəng təsir almakçı bolqan nərsining əzidək bolup qikidu. Turmuxtın ayrılan haldə xəkilgə intiliwərsə, kəpünqə səwri kilip kərmisə, ayıqı nətijisiz bolup qikidu.

Bəzi əzi sizip adətləngən tonux wəkəlikni sizixtin ilgiri, omumən bir oy-pikirgə keliwelik kerək. Tema, xəslərni kandak orunlaxturux, kələm-siyani kandak ixlitix həkkidə nahayiti təltəküs oylandan təkdirdim, lekin sizixka baxlıqandin keyin, bəzi əzgirixlər bolidu, əxundak əzgirixlərgə karap janlıq bir tərəp kiliqka toqra kelidu. Bədii ipadiləxtə əzi adətlinip kalqan usulni kolliniwərsə, həmmisi bir kelipta qikkandək bolup kalidu.

Mən əzəmning sizqanlırını tehi anqə turaklik əməs, anqə pixmiqan, tehiqə izdiniwatımən, ipadiləxning yengi usullirini istəwatımən dəp hisaplaymən. Dərwəkə, kəp yillardın bəri sizip keliwatkandin keyin, bir kədər pixkan nərsilərmiq boluxi mümkün. Lekin sizix maharitining qek i bolmaydu, sən'et tili bir kanqə eqiz "gəp" bilənla

turaklik bolup kalsa, bədii obrazlar ongayla katmallixip kalidu.

Zhongguoqə usluptiki rəsimni üginixkə kirixkəndə, ən'əniwi nərsilərni bir tərəptin sizip turup ugəndim. Bir məzgil ən'ənin ügən'gəngüçlik yeri yok dəp oyliqan idim. Həkikəttə, Zhongguoqə nəqqə ming yillik mədiniyət-sən'iti-diki kimmətlik miraslarnı üginixkə intayın əriziydu. Bir ketimdila biliwalqili bolmaydu, yənə, kandak warislik kilix məsilisimu bar. Ətkəndə kəzgə ilmiqan rəssamlarqa hazır bək qokunidi-qan boldum. Məsilən, Xuguoni baldur anqə yaratmaytim, keyin uningoqə məptun bolux dərijisigə berip yəttim. Dəsləptə təkli təkli kilmidim, təkli kiliqning paydisimu yok idi. Baxtila mən turmuxta "jidəl" kilqili turdum. Awal qayhanidikilərni kezəttim. Azatliktin keyin, hərbi kisimda tezma rəsimlərni, jəngqilərning turmuxini sizdim. Sizip turup ugəndim. Bəzidə sizqanlırim əzəmgə yaman əməstək bilindi, lekin bir məzgildin keyin intayın balilarqə rəsim bolup toyulup, kariqummu kəlməs bolup kaldi. Keyin ən'əniwi nərsilərni ugəndim. Hıqkandak asarət bolmiqaqka, sapdillik bilən sizixka kiri xp kəttim. Hərbi kisimda ətəydiqan wəzipə bar, tonuxmiqan nərsilər bilən tonuxux, ipadiləxi bilməydiqan nərsilər üstidə fəzlinip bekixka toqra kəldi, buning manga yardımı təgdi, meni dawamlik tirixixka məjbur kildi.

Xəhs sizquqi rəssammu, adəm bilən pixxik tonuxkandin baxka, haywanlar, taq-sular, gül-giyalar, dəl-dərəhlər bilənmə tonuxux kerək. Tema gül, dərəh, haywanları tələp kilsə, xularni ilaj kilip ipadiləx kerək. Məsilən, yirak taqning oquq korünüxini yirak takka bolqan tuyqang bilən sizixing kerək bolidu.

Exək sizixtiki məksidimwə məndə exək sizix həwisi kandak tuqulqanlıqı əslidə səzləp bərgü-qılıgi yok ix idi, lekin təhrir yoldax səzləp bərsəng digəqkə, kiskiqə dəp berəy: Mən qərbi ximalda qong bolqan, exəknimə heli kəp kərgən. Exəknə sizix arkilik kəlimimni qenikturmakçı bolqan idim. Bir nuktini igiligidən keyin, omum yüzni bəsüxkə bolidu. Ətkəndə nuroqun rəssamlar xundak kilip muwəppəkiyət kazanqan. "Bir sahəni pixxik bilsə" səwiyini əstürükə bolidu, hamni pixildurqili bolidu. Zhongguoqə usluptiki rəsimni siziwerip kol pixsa, kopyə tartmaymu sizip qikkili bolidu, kaysi yerini kandak orunlaxturuxni,

kandak sizixni bilgili bolidu, sizilqan kələm-siyaliri (nətiyə) oyliqandikigə ohximay kelixi mümkin. Sizixtin awal, kəyərgə kenik siya, kəyərgə sus siya berix, nərigə siziktartix, nərigə umurtkisiz xəkilni ixlitix, kandak haləttə sizix jəhətliridə enik oyliwelix kerək. Xundaktimu konkirit sizixka baxlıqanda yənə eżgirixlər bolidu, sus sizimən digənni kenik sizixka, baldur 3 exək sizmakqi bolup, rəsim tüzülüxi kəngüldikidək qikmay kelip, 4 exək sizixka toqra kelidu. Sizixtin ilgiri umurtkisiz xəkil kilimən dəp oylap, əmiliyəttə sürtüwetixkə toqra kelidu; yaki semiz sizilip kalidu, yaki yeyilip ketidu, yaki bolmisa xəkli toqra qikmay kalidu, Dimək idiyiwi təyyarlik bolqandila, wakti kəlgəndə təmtirəp kalmay, qarisinı tapkili bolidu. Exək sizix arkilik xəhslərni sizixka ilham pəyda boluxi mümkün.

Kələm-siyani tətbik kilix üçün tonuxux jəryani bolidu. Təkrar əmiliyəttin ətküzüx arkilik, bir kədər ixənq hasil kilqılı bolidu. Kələm-siya təkxi qüxüp "jismani həm məniwi jəhətlərdin təltəküs yahxi bolup qikixi" üçün, dadıl, kəskin bolux kerək. Kələm məyli yənggillik bilən ixlitsun yaki küqlük ixlitsun, siya rənggarəng bolup kətsun, ixlip, məzmundin, məzmunni ipadiləydiqan obrazdin qətləxməsligi kerək. Janlıq obrazni ihmənlilik bilən, kələm-siyani israp kilmay ipadiləx kerək. Adəm sizixka kəlsək, awal siyani berix kerək, üsti sus, asti kenik bolsun, sus wə kenik bərgən ikki kələmdə siya qüxüs bilən əxu xəkil ipadilənsə, uni sürtmisimu bolidu. Ipadilənmisə sürtüp koyux kerək. Obrazni məzmun bəlgiləydu.

Bir nuktida məxk wə sinak kilix kerək, bu huddi jəngdə bir bən əskərni tallap muhim tüğungə hujum kilqanqanqa ohxax ix-Kələm-siya korqınıqa hujum kilip, bir nuktini bəsüp qikkanda, baxkılıri kəynidin əgixip kelidu. Bəsüx-turmuxta kərgənlərni mümnkin kədər sizix digənlikdər. Exək sizixni alsak, tonuxup boldumqı dəp oylıqan idim, əmiliyəttə turmuxta inqikiləp kəzətsəm birmunqə nərsilərni baykap kaldım. Məsilən, exəkninq əmgəktiki haliti, asasi tüzülüxi wə baxkılarnı toluk wə toqra əks əttürəlməptimən. Xunga dawamlik sizix, dawamlik kəzitix arkilik bir kədər yüksəlgili bolidu. Yüksilix jəryanida dawamlik yəkunləp, əzəmning yetixsizligimni waktida sizi, bir amal kilip uni tügitixkə tirixtim.

Song sulalisi dəwridiki Liangkəy kaltis rəssam ikən, u kənglidikini addi siziklar bilənla ipadiliyələydi. Uning sizqan karlik yər, dərəh, atliri əzinin kezitixliri boyiqə turmuxtin tallinip, rəsimgə qikkan ikən. Song zamanisidiki rəsimlərdə əmiliy turmuxta kəp etiwar berilgən, nur-qunlıqan rəsimlərdə turmuxta puriqi urqup turidu. Qing dəwrigə kəlgəndə, undak bolmay kalqan, qunki turmuxtin qətləxkən. "4 xah" tək baxtin-ayak təklitkə etiwar bərgə, yənilə xu kədimkiların nərsisi bolup qikidu; Shi Tao təklitni təxəbbus kilmaydu. U "yiqip barqə yoqun qokkini kopiye tüzüxn", "kixidin axkan tokəqni yimaslikn"; "axkan-taxkanni yimaslikn" kuwwətləydi. Shi Tao əzinin hissiyatini, idiyisini sizidu. Əzinin kələm-siya usulini ixlətkəndim, dərəwəkə, ən-əniyi nərsini kobul kilqan. Məxhur taq-dəryaların kərgəndə, əzinin ang-tuyqusunu jari kilqan, xunga, Shi Taodək əz alahidiliyi bar rəssam məydanqa kəlgən.

Hər bir parqə rəsimdə əzimizning enik nuktiinəzirimiz, məksət wə ipadiləx usulimiz bolsun, xuningdək sizqan rəsimimiz alahidə bolup kərunsun undak bolmay u yerdin buyərdin kəqürütweli p koraxturup koysa, huddi yalqan gəp kilqandək bolidu-də, uslup toqrisidiqə gəp kilixkimu orun kalmaydu. Uslup, kiyapət, kələm-siya usuli uzun muddətlik turmuxta əmiliyiti wə ijadiyət əmiliyiti jəryanida xəkillinidu. Turmuxtin ajralsala uslupmu bolmaydu, uslup üçün uslupka berilip kətsə xəkilwazlik patkiqıqə petip kalidu. Ən'ənini ügəngəndə kədimkini hazırkıqə hizmət kilduruximiz, xuningdək qət'əllərningmu yahxi nərsilirini üginixni qətkə kakmay, qət'əllərningkini Zhongguoqa hizmət kilduruximiz kerək. Əmma, bularni üginixin məksət ixlitix, koniliridin yengilirini yaritixdur. Turmuxta uzun muddət qəkük arkilik turmuxta iqidə turup puhta eżgirix, qenikix, turmuxta ipadiləx kabiliyyitini axurux, tehimu kəp, tehimu yahxi, əz aldiqə uslupi bolqan tehimu obdan əsərlərni yaritix zərür.

Əzəmning üginixim yetərsiz, sizqanlırimmu balılarqə nərsilər, dəp bərgüqilik təjribəmmü yok, lekin alqan sawaklirim az əməs, yoldaxlarning tüzütip koyuxlirini etinimən.

1978-yil 10-ay

Beyjing. Dostluk dohturhanisi

邓拓题款

Ding Tuo Beqixlimisi

馬兒馳騁兜兜  
生活而今猶舊  
時已札君莫虛  
老相隨幼相隨  
最是寒風吹舞  
衣綺歌妙妙元  
薰曾同君作遲  
集園巨幅余極有  
之因是憶多愁  
闋於其上 鄧拓



《载歌行》局部

«Nahxa Bilən Yürüx»tin Bir Kərünük







## 载歌行 Nahxa Bilən Yürük



《载歌行》局部 «Nahxa Bilən Yürüx»tin Bir Kərünük

《载歌行》局部 «Nahxa Bilən Yürüx»tin Bir Kərünük





迎春花开  
Bahar kutluqi